


Dövlətçiliyimizə sevgi ruhunda

Tədqiqatçı publisist Sona Həsənli “Cümhuriyyət və hüquqi dövlət quruculuğu (1918-2018)” adlı kitabında hüquqi dövlət quruculuğundan – ordu, polis, ədliyyə, prokurorluq, sərhəd mühafizə xidmətinin yaradılması tarixinə aydınlığı ilə nəzər salmışdır. Mahir Nemətoğlunun redaktorluğu, akademik, ADPU-nun tarix kafedrasının müdürü Vəli Əliyevin rəyi ilə çıxan kitab AXC-nin 100 illiyinə həsr olunsa da, burada əslində AXC-ni formalasdırıq ictimai-tarixi səbəblərə aydınlıq göstərilmişdir. “Rusiyada oktyabr inqilabından sonra 1917-ci ilin noyabrında müstəqil Zaqqafqaziya Komissarlığı, daha sonra Zaqqafqaziya Seymi yaradıldı. 1918-ci ilin 26 mayında Gürcüstan müstəqilliyini elan edərək Seymdən çıxdı. Mayın 27-də isə Seymin müsəlman üzvlərinin fəvqələdə iclasında Milli Şura yaradıldı və bir gün sonra Azərbaycan öz istiqlaliyyətini dünyaya bəyan etdi”.

Ancaq belə bir tarixi şərait üçün hələ XX əsrin əvvəllərində Azərbaycan ziyanlılarının mühüm xidmət göstərdikləri bir həqiqətdən və Sona Həsənli haqlı olaraq bu amili diqqət mərkəzinə götərib yazar: “XX yüzilliyn əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoydunda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyanlıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperianın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəciliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar. Görkəmli hüquqsunas Əlimərden bəy Topçubaşov, Şəmsi Əsədullayev, Məmməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyanlıları bu hərəkatın önündə gedirdilər. Şimali Azərbaycan əcarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlam Şərqi xalqlarının mübarizə simvoluna çüvrilmişdi. Heç də



təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini ərizəmə qarşı birləşdirmək və bu məqsədə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu. 1905-ci ildə ümumrusiya müsəlmanlarının Nijni-Novgorodda keçirilmiş I qurultayında “Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri”nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərden bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının (“İttifaqı – Müslimin”) Nizamnamə və Programının yazılmasında da azərbaycanlı nümayəndələri faal iştirak etmişdilər.

Mürkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyanlıları Əlimərden bəy Topçubaşov, Əsmayı xan Ziyadxanov, Əbdürrəhim bəy Haq-verdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-ci ildə Rusianın ilk parlamentinə — I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyanlıların ikisi ixtisasca

hüquqsunas idi: Əlimərden bəy Topçubaşov Peterburq Universitetini, Əsmayı xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə — Müsəlman fraksiyasına sədr Əlimərden bəy Topçubaşov seçilmişdi. Azərbaycanlı deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasetini, xalqımıza qarşı yol verilən ayrı-seçkiliyi, köçürmə siyasetini, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edir, yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər. Belə ki, azərbaycanlı deputat Əsmayı xan Ziyadxanov Duma iclaslarından birində çıxış edərək son dərəcə qətiyyətlə bildirmişdi: “Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavuz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağın qoyulmuşdur. Dövlət idarələrində türk məmərlərinə rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürürlər. Bilavasitə dövlətin əli ilə tərdilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırıǵınız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi” parçala və hökmranlıq et! idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan döryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir”.

II Dövlət Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov da öz sələfləri kimi, əcarizmə bütün sahələrdə, o cümlədən dövlət idarəciliyində yeritdiyi milli və dini ayrı-seçkilik siyasetinə kəskin etirazlarını bildirirdilər. Azərbaycanlı deputatların bütün Rusianın türk-müsəlman əhalisinin hüquqsuzluğuna

qarşı kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin əcarizmə vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və II Dövlət dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seckii hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəlisərmək hüququ verilməmişdi. Elə həmin səbəbə görə də əvvəlkilərdən fərqli olaraq, III Dövlət Dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız bircə nəfər deputat — Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi.

Rusianın Dövlət dumalarına seçilmiş azərbaycanlı deputatlar, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərden bəy Topçubaşov, Əsmayı xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqsunaslar idilər. Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna Universitetinin diniyyəcisi olmuş, Leypsiy universitetinin fəlsəfə fakültəsini bitirmişdi” (24-26).

Məhz bu münbit zəmin üzərində AXC-nin qurulduğunu qeyd edəndən sonra S.Həsənli göstərir ki, Birinci dünya müharibəsinin gedisində “xalqlar həbsxanası” olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətcilik ənənələrinə, həm də ən müasir idarəcilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi. Ölkənin Qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya aqalığı dövründə Rusianın və Rusiya vasitəsilə Qərbin yeni demokratik dövlət qurulduğu ənənələri ilə — parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.

(Davamı var)

Sakir Əlifoglu